

Deyirlər, torpaq insanın anası, hava isə laylasıdır. Çünkü biz Ana torpağın qoynunda dünyaya gelir, onun saf havasını uda-uda, suyunu iç-e-içə, istisna qızına-qızına yaşayırıq. Başqa sözə de-sek, varlığımızda dörd ünsür bir-ləşərək yaşıdır bizi: hava, su, od ve torpaq. Əslində biz özümüz də-təbiətin bir zərəsi, onun tərkib hissəsiyik. Təbiət bizim hamımlı-zın anasıdır. Hayiflər olsun ki, düz 1 ildir ana təbiətimiz ömrü boyu onu öyrənib-öyrədən cəfa-keş alım Qara Mustafayevsiz qalıb. Bu gün təbiətimizin hər qar-şında Qara müəllimin izi görünür.

1931-ci ilin qarlı, çögünlü bir gündündə - dekabrın 25-də bu ana-nın qoynunda - Kürdəmirin Deyir-manlı kəndində Teyfur kişinin oca-ğında bir oğlan uşağı dünyaya gəlir. Adını Qara qoyular. Qara - ərbəca-den "böyük" deməkdir. Amma onda belə də Teyfur kişinin heç aqlına belə gəlməzdi ki, Qara böyüyəcək və biologiya sahəsində həqiqətən böyük və etiraf edilən mütəxəssis, Vətənini çox-çox uzaqlarda tanıdan görkəmli alım olacaq.

Qara Mustafayev həqiqətən Azərbaycanın qənimət alımlarından idi. Təbiətə vurğunluq onun canında, qanında idi. Dediyyine görə, ki-çik yaşlarından ətraf mühitə mara-ğı, təbiəti öyrənmək həvesi ilə tə-tuşularından seçilərmiş: "Bir atımız var idi. 8 yaşım olanda atı tövlədən gizlin çıxarıb, Kür qıraqı tuqay meşlərə baxmağa çapıldım. Amma nədənse atam bundan xəber tutanda qəzəblənilər, məni danlamadı, əksinə, başıma sığal çəkdi. Səbəbini indi də bilmirəm. Amma onun bu hərəketi məni təbiəti öyrənməyime dəha da ruhlandırdı".

Qara Mustafayev ilk təhsilini Kürdəmir rayon Yenikənd orta məktəbində alıb. 1949-cu ildə Kürdəmir şəhər 1 nömrəli orta məktəbini kamal attestatı ilə başa vuran Qara müəllim o illəri həmişə böyük niskil-lə xatırlayırdı: "O illər ağır mührabə illəri idi. Mührabə illərindən sonra isə acliq oldu. Biz 6 baş küləf idik, anam 3 nəfər kimsəsizi də himaye-sinə götürmüdü. Belə bir acliq vax-tında anam yoğurduğu xəmiri, 9 kündəyə böldürdү. 3 nefərdən biri gi-ley-güzər edirdi ki, Qaraya iri kündə düşüb. Sonra baxanda gördük ki, həqiqətən anam kündənin irisini mənim üçün qoyubmuş. ...Mən dər-slerimi otaqda yox, cəmənlidə oxumağı xoşlayırdım. Coxlu dərs oxumaqdan, ya da fiziki əməyden yaman yorulurdum. Gəlirdim eve, o yastığa başımı qoyurdum, bu yasti-ğaya başımı qoyurdum, yata bilmir-dim. Anam evə gələn kimi başımı qoyurdum onun qucağına. Elə yu-xuya gedirdim ki, bir də səhər oya-nırdım".

Qara Mustafayev məktəbi bitirən ili qəbul imtahanlarını verib, müsa-biqədən keçərək Azərbaycan (indi ki Bakı) Dövlət Universitetinin Bio- logiya fakültəsinə daxil olur (müsa-biqədən keçənlərin sənədlərini ne-zərdən keçirən akademik Abdulla Qarayevin tövsiyesi ilə).

Qara Mustafayevin çalışqanlığı və bundan qaynaqlanan elmi tədqiqatları tələbəlik dövründən diqqət çəkir və qiymətləndirilir. Belə ki, o, 1950-ci ildə ilk semestri əla qiymətlərlə başa vurduğu üçün Rektorluğun Fəxri Fərmanı ilə təltif olunur. 1953-1954-cü illərde isə (III-IV kur-slarda oxuyarkən) qoşların ağac-de-lənkimilər (Piciformes) dəstəsinin Azərbaycan faunasına daxil olan növleri üzərində apardığı tədqiqat-lara əsasən diplom işi yazır və Res-publika miqyaslı müsabiqədə I ka-tegoriyali diploma layiq görülür.

Bütün qiymətləri "ela" olan Q.Mustafayev 1954-cü ildə Universiteti bioloq-zooloq ixtisası üzrə fər-qəlnəmə diplomu ilə bitirir. Elə hə-min ildən (hələ tələbə ikən), ali təh-

# Sənsizliyin 1 illi...

sil aldığı "Onurğalılar zoologiyası" kafedrasında baş laborant vəzifə-sində işləməye saxlanılır. O dövrün qaydalarına esasən, aspiranturaya daxil olmaq istəyən tələbənin bir-neçə illik əmək stajı olmalıdır. La-kin Fakultə Elmi Şurası müstəsna həl kimi gənc tədqiqatçının stajı ol-madan birbaşa aspiranturaya daxil olmayı üçün qərar verir. Qəbul im-tahanlarına buraxılan Qara Mustafayev müsabiqədən keçərək EA Zo-ologiya İnsti-tutu nəzdində aspirantu-rayaya qəbul edilir. 1958-ci ilin de-kabrında isə aspiranturani bitirərək həmin institutda kiçik elmi işçi vəzi-finə işe götürürərək.

Q.Mustafayevin namizədlik dis-sertasiyasının mövzusu Azərbay-canda qarğalar fəsiləsinə (Corvi-dae) daxil olan sinantrop və kütləvi növlerin ekologiyasının tədqiqi idi. Bu həmin dövr idi ki, SSRİ şəraitində ekoloji mövzuda uğur qazanmaq çox da asan deyildi, çünki, dövrün ideologiyasına görə "ekolo-giya" bir elm kimi qəbul edilmirdi. Lakin gənc tədqiqatçının ekoloji tədqiqatlara böyük həvesi onu el-min bu sahəsində daha da inamla işləməye sövq edir. Gördüyü işlər yene de təltifisiz qalmır və o, tələbə elmi tədqiqatlarında uğuruna görə Azərbaycan respublikasının ikinci dərəcəli mükafatına layiq görülür. Ümumiyyətlə, Qara Mustafayevin perspektivini duyan müəllimləri Hə-sən Əliyev, Ənvər Rüstəmov, Sə-tar Əsədov, Abdulla Qarayev, Yusif Əbdürəhmanov, Kamal Qəmbərov, Abdulla Ələkbərov, Mirəli Axundov; yaxın dostlarından Dəmir Hacıyev, Xudu Məmmədov, Qoşqar Əhmedov, Arif Babayev, Əlihüseyin Quli-yev, Müseyib Müseyibov, Zülfüqar Quliyev, Tofiq Mikayılov və başqa görkəmli alımlar onun haqqında yüksək fikirde olublar.

Q.Mustafayev 1959-cu ilin ma-yında Azərbaycan EA Zoologiya İn-stitutunda "Azərbaycanda qoşların Corvidae fəsiləsinə daxil olan kütləvi növlerinin ekologiyası" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir və biologiya elmləri namizədi alımlıq dərəcəsi alır. 1985-ci ilin dekabrında isə Moskva Dövlət Universitetində "Azərbaycanın quru sahə ekosistemlərinin quşları" mövzusunda doktorluq disser-tasiyasını uğurla müdafiə edərək, biologiya elmləri doktoru alımlıq də-rəcəsinə layiq görülür. Bu hadisə indi kimsə adı gələ bilər. Amma o dövrde, Rusiyada, nəhəng alımların əhətesində doktorluq dissertasiyası müdafiə etmek heç de asan məsələ olmayıb. Lakin, Qara Mustafayev Rusiya alımları arasında böyük hör-mətə malik idi. Keçmiş SSRİ-də Ornitologiya, Ekologiya və Zoocoğra-fiya sahələrində təşkil edilən bütün forumlarda iştirak etməsi, elmi yenilikləri və mövcud problemləri araşdırmağa çalışması onun bir tədqiqatçı kimi nüfuzunu daha da artırırı.

Alim ömrü bir başqadır, müəllim ömrü də bir başqa. Amma həyatda bu iki ömrü birləşdirib, vəhdət şək-lində yaşaya bilən insanlar da olub və bu gün də var. Bir alim ömrünü yaşamaq naminə gərek bir insan ömrünü girov qoyasan. Alim - həm hərfi menada, həm də elə böyük an-lamda müəllimdir, eyni zamanda öyrətmək eşqiyə daim ürəyini nura döndərən əsl pedaqoq-müəllim də alımdır. Onlar arasında məsafə fərqi azdır. Belə şəxsiyyətlərin elmi irsi xalqımızın milli sərvətidir. Qara Mustafayev də həm alim idi, həm də müəllim.

Şəxsən özü 3 elmlər doktoru, 17 elmlər namizədi, 30-dan artıq ma-gistri yetişdirmişdi. 10-larla namizədlik və ya doktorluq işlərinin op-ponenti və ya reyçisi olmuşdu. Ye-tişdirdiyi kadrlar sırasında Azərbay-can, Gürcüstan, Yəman, Ərəb və İran İsləm Republikasının nüma-yəndələri də var.

Qara müəllim böyük olduğu qə-dər sada və səmimi insan idi. Belə bir insan haqqında söz demek mis-siyasının ağırlığını çıxınimdə hiss edərkən fikrimdə ilk dolaşan - "onu nə vaxtdan tanıdım?" suali oldu. Lakin suala cavab tapa bilmədim. Çünki, mən Qara müəllimi ilk dəfə ne zaman görmüşəm, tanıdım,

Belə ki, universiteti bakalavr və magistratura səviyyələri üzrə fərqli-nəmə diplomları ilə bitirdikdən sonra ele Qara müəllimin tövsiyəsi ilə "Ekologiya" ixtisası üzrə aspirantu-rayaya daxil oldum. Elmi rehbərim də özü oldu. İlər sonra doktoranturaya da onun tövsiyəsi ilə daxil oldum. İki elmi məslehetçimdən biri yene Qara müəllim özü oldu. Onun en bəyik istəyi məni kafedrada müəllim görmək idi. Cox şükrülər olsun ki, rehbərliyin etimadı sayəsində men BDU-nun müəllimi oldum. O vaxtdan biz müəllim-telebe kimi deyil, bir həmkar kimi çıxın-çıxına fəaliyyət göstərməyə başladıq. Bizim öyrəndiyimiz obyektlər (quru onur-



yadına gəlmir. Lakin ağlım kəsən-dən evimizdə bu insanın adını eşi-dirdim. Belə ki, xalam, bütün ömrü-nü Biologiya fakültəsinə bağlayan dosent Məlek xanım Qa-sısimzadə iş yoldaşları, həmkarları haqqında da-nışında Qara müəllimin adını xüsusi-çəkər və haq-qında yalnız xoş sözlər söyləyərdi. Onun həyat yoldaşı, akademik Fuad Qasimzadə də Qara müəllime sənəsiz hərəkətə yanaşardı. Ona görə bu insana qarşı bizim evdə xüsusi bir ehtiram, rəq-bət vardi. Onun Azərbaycan Televisiyası ilə "Təbiəti sevənlər" programını da ilk dəfə nə vaxt iz-levi-mış, o da yadına gəlmir. Çünki onda da kiçik yaşlıarda olmuşam yə-qiñ. Bəlkə heç məktəbə də getmirdim. Amma etiraf edim ki, ekologiya, təbiətə, ətraf mühitə sevgi və bağıllığının yaranmasında bir yan-dan nənəmin, bir yandan da Qara müəllimin o verilişinin böyük təsiri olub.

İller keçdi... Taleyimə Bakı Dövlət Universitetinin Biologiya Fakül-təsində təhsil almaq səadəti yazıldı. Cox güclü pedagoqlardan dərs al-dim. Cox müəllimlərim seçdiyim sa-həni və müəllimliyə mənə daha da sevdirdilər. Lakin hələ 2-ci kursda oxuyarkən (1996-ci ildə) Qara müəllimin "Eko-logiya" fənnindən oxudugu mühəzirələr heç vaxt ya-dımdan çıxan deyil.

Onun dərsləri o qədər maraqlı-keçirdi ki, hətta zəngin vurulmasını belə hiss etmirdik. Yaxşı yadımda-dir, imtahanda bilet çəkdi, amma hazırlaşmadan cavab vermək isteyim Qara müəllimi diqqətini çəkdi. Mən biletdeki bütün sualları cavab-landırdım.

Qara müəllim ekosistemin struk-turu barədə əlavə suallar verdi. Ca-vab verdim. Əlavə 2 sual da verdi. Deyəsən cavablarım onu razi sal-mışdı. Etiraf edim ki, ətraf mühiti dərk etməyimin, sonradan məhz həmin sahəni seqməyimin, taleyimi ekologiyaya bağlama-ğımın, bir sözlə özümə ruhən və qəlbən eko-loq hesab etməyimin de əsas səbəbi Qara müəllimin illər önce mühəzirələri ilə bu sahəni mənə daha da sevdirməsi oldu.

V.Spinozanın belə bir kələmi var: "Azad, yaradıcı insan ölüm qə-dər heç bir şey haqqında o qədər də az fikirleşmir. Onun müdrikliyi ölüm haqqında deyil, həyat haqqında düşünmesindədir". Qara müəllim son vaxtlar ölümü çox düşünr-dü. Ölümən qorxmurdu, qorxduğu sadəcə işlərinin yarımqı qalması təhlükəsi idi. O, ölümən qorxmaz-di da. Çünkü, olduqca möhkəm və iradəli insan idi. Baxmayaraq ki, 2011-ci ildə illərə eziyyətini çəkən həyat yoldaşı Sima xanımın dün-yasını dəyişməsi ona çox pis təsir etmişdi. Heç kəs onun üçün uzun illər bir yerde yaşadıq vəfali ömr-gün yoldaşını əvəz edə bilmirdi, bilmədi də. Amma o, yene de dözdü və taleyin bu sınağı da onu sindira bilmedi. Çünkü, o həqiqətən möhkəm və iradəli insan idi. Onun ürəyində narahatçılıq olmasayı, belə də 100 il yaşayardı. Çünkü, çox böyük həyat eşqinə malik idi Qara müəllim. Həyat eşqi onu son anına qə-dər tərk etmədi. Və şəxsən mən onu itirmekle sadəcə bir müəllimimi itirmədim, bu həyatda kürəyimi söküyəcəyim bir insani itirdim... (bunları yazmaq neçə çətindir...).

Mən böyük alım, böyük insan və böyük pedagoq, xatırımda saf insan kimi qalan unudulmaz ustadım Qa-ra Mustafayev haqqında çox söz deyə bilərəm. Lakin o, hər zaman informasiyanın sıxləşdirilməsinin tərəfdarı olub. Bu baxımdan hesab edirəm ki, sözlerimi onun ruhuna bağışlaşdırı-ğım şeir parçasıyla ta-mımlasam daha yerinə düşər:

**Bir alım tanıydırdım,  
Təbiətin gərəyi,  
Halallıqla yeyərdi,  
O, yediyi çörəyi,  
Təbiətə vurardı,  
Sinasında ürəyi,  
Təbiət neqməsiydi  
Bizim QARA müəllim!!!**

**Hər dəfə iz qoyardı,  
Dərələrdə, dağlarda,  
Dolaşardı Vətəni,  
O, soyuqda, o, qarda.  
Küləkden də qorxmazdı,  
Gəzərdi gilavarda,  
Çöllərin xərzisiydi,  
Bizim QARA müəllim!!!**

**Təbiətin sirlərin,  
O, hamiya açardı,  
Onu görən ovçuları,  
Əldə tūfəng qaçardı.  
Günəş də üfüqlərden,  
Yoluna nur saçardı,  
Tanrı möcüzəsiydi,  
Bizim QARA müəllim!!!**

**Zəhmətiylə qazandı,  
Gənc yaşlardan şöhrəti,  
Özü qədər hamiya,  
Sevdirdi təbiəti.  
Xalqımız da bəslədi,  
Ona böyük hörməti,  
Elin imdad səsiydi,  
Bizim QARA müəllim!!!**

Mən düşünürəm ki, illər keçən-cək, zaman hələ çox biologiya elmləri doktorları, professorları, alımlar yetişdirəcək. Amma QARA MÜ-S-TAFAYEVden bir də olmayıacaq. Çünkü, o TƏK idi - sözüyle, səsiyle, təbiəti sevib-sevdirmək həvəsi ilə.

**Ruhun şad olsun, USTAD!!  
Yerin hələ çox görünecek...**

**Anar Məmmədov,  
BDU-nun dosenti, şair-publis-t, AYB və AJB-nin, Türkiye Elm və Ədəbiyyat Əsəri Sahibləri  
Məslək Birliyinin üzvü**

